



**Elşən
Mirişli**
*Gəncə şəhəri,
tarixçi*

Sultan Övrəngzəbin ölümdən sonra hakimiyətə keçən Məhəmməd Əzəm şah (14 mart, 1707-8 iyun 1707) hakimiyətdə cəmi dörd ay qala bildi. Daha sonra I Bahadır şah taxta keçdi. Onun hakimiyət illərində yerli hakimlərin gücü artmışdı və bu mərkəzi hakimiyətin nüfuzuna ciddi təsir göstərdi. Bu dövrdə güclənən yerli döyüşü qabilələrindən olan racpuclar üşyan qaldıraraq mərkəzi hakimiyəti tanımadiqlarını bildirdilər. Yerli hökmədarların üşyan qaldırmağını fürsət bilən əfqanlar da üşyan qaldırdılar. Sikkizm tərəfdarları da üşyan qaldırıldıqdan sonra Bahadır şah böyük bir daxili qarşıqla mübarizə aparmalı oldu. Yaranmış vəziyyəti fürsət bilərək mövqelərini möhkəmləndirməyə çalışan ingilis və hollandların fəaliyyəti, vəziyyəti daha da ağırlaşdırıldı.

Bahadır şahın 1712-ci ildə ölümündən sonra oğlu Cahandar onun yerinə keçdi. Üşyanlarla mübarizə apara bilməyən Cahandar hakimiyətdə uzun müddət qala bilmədi. 1713-cü ildə Cahandarın ölümündən sonra Fərruxsiyar hakimiyəti ələ aldı. Fərruxsiyar 6 ildən bir qədər artıq hakimiyətdə qalmağı bacardı, amma onun hakimiyəti illərində də üşyanların qarşısını almaq mümkün olmadı. Əfqanların, racputların, sikkizm tərəfdarlarının və yerli hakimlər olan racələrin üşyanı onun da hakimiyətiminin başa çatmasına səbəb oldu. 1719-cu ildə hakimiyətə keçən Rafi ud-Darjat da cəmi 98 gün hakimiyətdə qala bildi. Həmin il onu əvəz edən II Cahandar şahın hakimiyəti də 105 gün davam edə bildi. Ondan sonra Məhəmməd şah hakimiyətə keçdi. 1723-cü ildə hakimiyət çekişmələri nəticəsində dövlət faktiki olaraq iki hissəyə bölündü.

Hindistanda Teymurilər Dövləti-Babur imperatorluğu
1723-cü ildə "Dehli" və "Heydərabad" şahıqları olmaqla ölkə iki yərə parçalandı. Bu vəziyyətdən istifadə edən Azərbaycan Türklerinin Əfşar İmparayı Əddəulət-u Əfşar Xanədan-i Türkmaniyyə dövlətinin (1736-1796) şahı Nadir şah (1736-1747) öz ordusunu ilə Dehliyə hərəkət etdi. Nadir şah Babur imperatorluğuna qarşı müharibədən əvvəl Məhəmməd şahın yanına üç dəfə elçi göndərmişdi. O, Nadirin məktublarına cavab vermədi. Üçüncü dəfə Məhəmməd-xan Türkmanı göndərdi və ona ciddi cavab almağı tapşırıdı. Məhəmməd-xan Türkmanı

göstəriş verdi ki, 40 gündən artıq qalmasın. Nadir döndən sonra məktub yazaraq tələb etdi ki, əfqanlar oğru və qarşıtlıqlar. Onları ölkənizə qoymayın. Məhəmməd şah ona ne cavab verdi, ne də Məhəmməd-xan Türkmanı Əfşar dövlətinə qayıtmağa icazə. Məhəmməd-xan Türkmanı bir il Hindistanda saxladı. 1738-ci ildə savaşdan əvvəl Nadir Şah Əfşar Babur dövləti hökmədarı Məhəmməd şahın məktub yazaraq Əfşar dövləti-


oldu ki, qoşun dayanan Kornalın bir tərəfi böyük çay, o biri tərəfi keçilməz meşədir. Teymuri İmperatorluq ordusunun yerləşdiyi sahə 22 kv.km yeri əhatə edir. Teymurilərin məshur sərkərdələrindən Səadət xan isə Heydərabaddan 40 minlik qoşunu ilə Məhəmməd şahə köməyə gelir. Nadir şah ordudan bir dəstəni onların qabağını kəsməyə göndərdi. Səadət xanın qoşununun qabağı kəsildi, özü isə çölləmə yolu qaçıb Məhəmməd şahın

Nadirin həzuruna gəldi, sülh teklif etdi. Beş maddədən ibarət sülh qərara alındı. Bu maddələrdən biri Məhəmməd şahın Nadirin həzuruna gəlməsi idi. **Çıxılmaz vəziyyətdə qalan Məhəmməd şah Nadir şah Əfşarin həzuruna gəlib təslim oldu. Nadir şah 1738-ci ildə Şimali Hindistanı və Dehlini zəbt etdi. Cox böyük qənimət götürdü. Teymuri-Babur imperatorluğunu xəzinəsin-dən o zamanın puluya 700 milyon rupilik hissəsinə sahib**

gün Pakistanın rəsmi dilidir və Hindistanın böyük bir hissəsində də danışılmaqdadır.

Hindistanda dini həyat canlıydı. Müsəlmanlıq yerlilər arasında yayılmışdı. Tekcə Dehlidə minden çox mədrəsə vardı. Babur imperatorluğu sayesində Pakistan və Banqladeş ərazisində müsəlmanlar bütünlükle coxluqda oldular. Hazırda da Hindistan ərazisində çox böyük müsəlman azlığı mövcuddur. Hindistanda Teymurilər dövləti 1526-

Hindistanda Teymurilər Dövləti-Babur imperatorluğu



nin məglub etdiyi Məhəmməd şahı sığınan əfqan ordusunun salamat qalan qalıqlarının ona təslim edilməsini istədi. Tələb yerinə yetirilərsə aralarında müharibə baş verməyecəyini bildirdi. Tələb yerinə yetirilməsə Dehlide savaş meydانında görüşərik deyə son məktubunda bildirdi. Məhəmməd şah ordusunun Nadir Şahın ordusundan güclü olduğunu görüb tələbi yerinə yetirək imtina etdi.

Məhəmməd şah 300 min-dən çox əsgər, 10 min hərbi fil, 3 min topa Kornal adlanan yerde Nadir Şahla döyüşə hazırlıdı. Əmr elədi ki, ordugahdan bir nəfər də kənarə çıxmasın. Məhəmməd Şah Əfşar ordusunun hərəkətindən xəbər tutma bilməsin. Nadir Şah Jərf çayını keçdiğindən sonra 6 min Əfşar atlısını kəşfiyyata göndərdi. Onlar bir neçə əsir alıb Kornalın 20 km-də yerləşən Əzmabada qayıtdılar. Nadir şah əsirləri vasitəsi ilə Teymurilərin ordusunun vəziyyətini və yerini öyrəndi. Məlum

yanına getdi. Nadir şah bir dəstə qoşunla six meşədən düşmenin arxasına keçdi.

Teymurilərin İmperatorluq ordusunun sayı hədsiz çox idi. 340 min əsərlik orduya sa-yı 10 minə çatan hərbi fillərin qabağına Əfşar İmperatorluq ordusu cəmi 130 min əsgər çı-xara bilmüşdi. Nadirin əmri ilə 200 dəvəyə odun və başqa şeyləri yükləyib fillərin qarşısına gətirdilər. Orada dəvələrin üstündəki neftə od vurdular. Odun istisi dəvələrin canına keçən kimi dəvəçilər onları fillərə tərəf qovdu. Yana-yana, çığır -çığırqa qəçən dəvələr filləri dəhşətə saldı və fillər bir yerə toplaşdırılar. Nadir filləri topa tutdurdu və topa tutulan fillər öz ordularına doğru yerdə. Bir tərəfdən də Əfşar İmperatorluq ordusu hücuma keçdi. Dəhşətli qırğını axşama qədər davam etdi. Teymuri sərkərdələrindən Nizamilmülk və Etimadüldövlə yaralılmış baş komandanın Məhəmməd şahın görünüşünə getdi. Ağır yaranmış, zorla danışan komandan Əfşar ordusuna təslim olmağı qərara aldı. Nizamilmülk

oldu. Ancaq Bahadır şahın nə-vəsini yerinə qoydu. Hakimiyət əslində Nadir şahın təyin etdiyi valinin əlində idi.

1748-ci ildə, bu dəfə Əhməd şah Hindistana girdi. Sind, Pəncab və Kəşmir əya-lətlərini hakimiyəti altına al-

di. Artıq Hindistandakı Teymurilər Dövləti-Babur imperatorluğunda mərkəzi hakimiyət xeyli zəifləmiş, sərhədləri daralmışdı. 1760-ci ildə II Aləmgir şah vəziri tərəfindən öldürülüdü və yerinə II Şah Aləm keçdi. Bu şah ölkədə get-gedə çoxalan ingilislərə savaşıdı. Amma 1764-cü ildə Bekar meydan müharibəsində məğlubiyyətə uğradıqdan sonra ingilislər hakimiyəti ələ aldılar və bundan sonra gələn hökmədarlar ingilis məmuru olmaqdan başqa bir şey yaramadılar.

1766-ci ildə Allahabad məqaviləsi ilə ingilis hakimiyəti möhkəmləndikdən sonra bəzi qiyamlar, üşyanlar oldu. Məsələn, 1857-ci ildə böyük "Sipahi üşyanı" baş verdi. II Bahadır şah sipahilər üşyanına rəhbərlik etməyə mecbur edildi. Ingilislər məğlub olduqdan sonra həbs olunaraq ailəsi ilə birlikdə Bir-maya sürgün edilmişdi. Ingilislər bu üşyanı da yatırıldıqdan sonra 1857-ci ildə bütün Hindistani ingilis imperatorluğuna qatıldılar. Beləliklə, 1857-ci ildə Teymurilərin Babur imperatorluğunu süqut etmiş, torpaqları Britanya Hindistanının tərkibinə qatılmışdı. 1877-ci ildə kralıça Viktoriya rəsmən Hindistan imperatriçəsi elan edildi.

Hindistandakı Teymurilər Dövlətində Babur imperatorluğunda Türkler azlıqda qalırlar, onlar da orduda və dövlət işlərində qulluq edirdilər. Bunun nəticəsində Babur zamanında Türkə olan danışq və yazı dilini sonralar rəsmi dil kimi urduca almışdır. Urduca (orduca) əksəriyyəti Türklerdən ibaret əsgərlərin yerlilərle anlaşmaq üçün işlətdiyi qarşıqliq bir dil kimi inkişaf edir. Türkə, farsca və müxtəlif hindu ləhcələrindən alınan sözlərdən yaranan bu dil bu

1857-ci illərdə mövcud olmuşdu. Büyük Əkbər dövləti 12 əyalətə bölmüşdü. Qalibiyətli döyüşlər nəticəsində sonradan bu əyalətlərin sayı 15-ə çatdı. Bu əyalətlərə Allahabad, Aqrah, Aud, Kəşmir, Əhmədabad, Bengal, Bihar, Dehli, Kabil, Lahor, Multan, Malva, Barar, Hendeş və Əhmədnəqar daxil idi. Bəzi tarixçilər əyalətlərin sayının 18 olduğunu qeyd edirlər.

Türkiyə Prezident Forsunda ulduzlarla təmsil olunan 16 tarixi Türk dövlətindən biri də Hindistanda qurulan Teymurilər Dövləti –Babur imperatorluğudur. Hazırda Babur imperiyasının ırsinə Hindistan, Pakistan, Banqladeş, Özbəkistan və Qırğızistan sahib çıxır.

Hökmdarları:

- Qazi Zahirəddin Muhammed Babur (1526-1530).
- Sultan Humayun(1530-1540) 2-ci dəfə (1555-1556).
- Əkbər şah (1556-1605).
- Sultan Cahangir (1605-1627).
- Sultan Cahan şah (1627-1658).
- Sultan Övrəngzəb (1658-1707).
- Məhəmməd Əzəm şah(1707-1707).
- I Bahadır şah(1707-1712).
- Cahandar şah(1712-1713).
- Fərruxsiyar(1713-1719),
- Rafi ud-Darajat (1719-1719).
- II Cahan şah (1719-1719).
- Məhəmməd şah (1719-1748).
- Əhməd şah (1748-1754).
- II Aləmgir şah (1754-1759).
- III Cahan şah 1759-1760).
- II Aləm şah (1759-1806).
- II Əkbər şah (1806-1837).
- II Bahadır şah (1837-1857).

Hindistandakı Teymurilər dövləti-Babur imperatorluğu böyük imperiyalardan biri kim? Dünya tarixində adını əbədi yazardıran Türk-Turan imperatorluqlarından biridir. Qırğızistanın Oş şəhəridə yerləşən Süleyman dağındaki Baburun evi pir kimi ziyanat olunur. İnanca görə evəki mehraba istiqamətlənmış diz izləri Babura məxsusdur. Baburun Süleyman dağındaki evinə çıxan yolda inanclarla bağlı müxtəlif ayınlar icra olunur. Bütün bunlar Babur imperatorluğunun və Baburun yaddaşlarında əbədi yaşadığını göstərir.